

# İLHAM ƏLİYEV - AZƏRBAYCAN XALQININ UĞURLU LİDERİ!

Azərbaycan elinin ey şanlı kapitanı!  
Hörmətli Prezident!  
Ey İlham Heydər oğlu!  
Adınız, şöhrətiniz tutub bütün dünyanı,  
nüfuz qazanan lider - hər addımı uğurlu!  
Cansağlığı, səadət diləyirəm bu ada,  
bütün gözəlliklərə nail olan həyatda.  
Milli kimliyimizin bunca dərk edilməsi,  
Mənəvi dəyərlərin bunca dəyər alması,  
Azərbaycançılığın bu qədər yayılması,  
dünyada qərarlaşan Azərbaycan dünyası,  
adınızla bağlıdır bütün bunlar hamısı.  
Multikultural - dəyanət!  
Zəmanəti Sizsiniz,  
dünya miqyasındadır Sizin siyasətiniz.  
Multikultural inkişaf hər addımda baş verir!  
Dünya təqdir elədi sizin bu xəttinizi,  
Millət görüb sevindi halal şöhrətinizi.  
Ərazi bütövlüyü, sərhədlərin bərpası,  
ölkələr dəstəkləyir Sizin bu haqqınızı!  
Azərbaycan xalqının  
gələcəyi, rifahı.  
hər gələn yeni günü, hər açılan sabahı  
Sizin ürəyinizə qüvvət versin əbədi,  
Bu torpağın, bu yerin  
hər qarışı müqəddəs, hər daşı abidədi.  
İqtisadi inkişaf, sabitlik, sülh - haqqınız!  
İntibah tarixini Siz də yazacaqsınız!